



## *İlqar Fəhmi*

(Əvvəlki ötən sayımızda)

### *İki dahi - ən yuxarı və ən aşağı*

Əlbəttə, mən əlli il əvvəlki italyan neorealizmini bizim yüngül musiqiyə tay tutmaq istəmirəm. Lakin ümumən götürəndə, neorealizmdə bir "rəiyət sənəti" ab-havasının olduğunu heç kim inkar edə bilməz. Hətta Fellininin özü də ömrünün sonuna qədər bu

# Tanrıların süqutu...

*Lukino Viskonti və aristokrat təfəkkürün tənəzzülü*

"rəiyət sənəti" istiqamətindən yaxa qurtara bilmədi. Heç buna ehtiyac da yox idi. Çünkü nə qədər çalışsaydı da, alınmazdı. Onda daxili zadəganlıq yox idi.

Fellini proletar rejissoru idi. Onun ən böyük istədədi cəmiyyətin ən aşağı təbəqəsində olan insanların həyat həqiqətlərinin əsl ali sənət yüksəkliyinə qaldırıb təqdim etməyi bacarmasında idi. Məhz buna görə də, proletar dövləti olan SSRİ-də də Viskontidən daha çox Fellini təbliğ olunurdu...

Əslində sənətdə "zadəgan" və "rəiyət" qarşısundan heç də hansısa əxlaq çərçivələri filanla bağlı deyildi. Fərqli estetik yanaşmada idi. Diqqət edək:

- Fellini "rəiyətin bayram əhval-ruhiyyəsi"ni xatırladan optimizm, Viskontidə "yüzilliklərin dərdini çəkən pessimizm";

- Fellini "həyat gözəldir, hətta ən aşağıda belə" postulatı, Viskontidə "həyat rəzildir, hətta ən yuxarıda belə" tezisi;

- Fellini "düşüncəsiz yaşamaq, Viskontidə düşüncəli ölüm";

- Fellini hətta faciənin də ironiya, gülüş, humor hədəfinə çevriləməsi, Viskontidə hətta gülüş, ironiya doğura biləcək hadisələrin də ağrı-acılı təsviri;

- Və rənglər...

Fellini ilə Viskontinin ekran rəngləri Toğrul Nərimanbəyov ilə Mirçavad Cavadovun rənglərinin müqayisəsini xatırladır. Viskontinin özü də etiraf edirdi ki, mən major notlardan da haç minor notlar cəlb edir, mən majoru sadəcə hiss eləmirməm.

Başqa bir nümunə. Fellini də, Viskonti də filmlərində kifayət qədər açıq-saçılı səhnələrə yer verirdilər. Lakin Fellinin çəkdiyi erotik səhnələr kükçədə, divar dibində, samanlıqdə, anbarda, zırzəmidə ayaqüstü sevişənlərin naturalist təsviri kimi görünürsə, Vis-

kontinin erotik səhnələrinin hər bir kadri kompoziya və rəng həlli baxımından sanki Rembrandtin, Rubensin klassik tablolarıni xatırladı.

Və nəhayət, musiqi...

Fellini də Nino Rotanın şirin oynaq ritmləri, Viskontidə isə Rixard Vaqner, Qustav Malerin ağır, hətta bədəbin sayılan musiqiləri...


Maraqlı bir detal. Lukino Viskonti də Nino Rota ilə işləyib. Amma hansı filmdə? Məhz neorealizmə uyğunlaşmağa çalışdığı "Rokko və onun qardaşları" filmində...

Və nəhayət, son paralel. Fellini yeni estetikanın başlangıcı. Viskonti köhnə estetikanın sonu...

Və təbii ki, Viskonti bunu bütün ruhu ilə hiss edirdi. Hiss edirdi ki, Fellini kimi "yeninin ilk qaranquşları"ndan fərqli olaraq, o, Lukino Viskonti "köhnənin son bayquşları"ndandır.

Bəli, Viskonti ilk filmlərində "yeninin qaranquşları"ndan olmağa çalışıdı, cəhd elədi, çox eziyyət çəkdi, amma alınmadı və çarəsiz qalaraq "köhnənin

## Rocco e i suoi fratelli



son bayquşu" missiyasını qəbul elədi. Çünkü başqa çıxış yolu yox idi. Tələdən, qədərdən qaçmaq olmaz.

Daha bir qeyd. Viskonti hətta yaradıcılığının ilkin dövrlərində çəkdiyi filmlərdə də, tam olaraq neorealistlər kimi ola bilmirdi. Şüurundakı intellektual yük, assosiativlik qeyri-ixtiyari onu dekadansa, metafizikaya çəkirdi. Və məhz buna görə də tənqidlərə məruz qalırdı. Onu "neorealizmi zorla metafizikaya tərəf çəkməkdə" ittiham edirdilər. Sanki yeni qaranquşlar bu ağ qarğanı öz sıralarında heç cür qəbul edə bilmirdilər. Və Viskontinin kənarə çəkilməyini, öz dekadensində get-gedə çürüməsini təbii hal kimi qarşıladılar. Çünkü gələcək onların idi. Rəiyət inəsənətinin.

**Haşıya:** - Büyük rus rejissoru Aleksey Germanın "Tanrı olmaq çətindir" filmini xatırlayaq. Ömrünün son illərində üzərində işlədiyi bu filmi German tamamlaya bilmədi, son montaj və səsləndirmə işlərini oğlu yerinə yətirdi və film geniş kino ictiamiyətinə təqdim olundu.

Amma Avropanın əsas kino festi-

vallarının heç birində böyük mükafatlara layiq görülmədi. Çünkü, jürilərin qeyd etdiyi kimi, çox ağır idi. Lakin "Tanrı olmaq çətindir" filmi barədə Umberto Ekonun bir fikrini xatırlamaq istərdim - "Aleksey Germanın bu filminə baxandan sonra, Tarantino filmləri adama Disney multfilmləri kimi görünür."

Böyük sözdü, amma neynəmək olar ki, deyəsən galəcək Tarantinolərindər. Bəlkə də belə deyil, amma hər halda ilk baxışdan elə görünür.

Viskontinin isə bəxti bir az gətirmişi. Çünkü onun yaşadığı ötən əsrin altmışinci, yetmişinci illərində hələ dünya tam "fast-food"laşmışdı, ona görə həm "Tanrıların qırubu", həm də yaradıcılığının ikinci yarısında işlədiyi o biri filmlər geniş tamaşaçı kütłələri arasında uğur qazana bilirdi.

Lakin Viskonti indi yaşasayıdı və bu cür filmlər ərsəyə gətirsəydi, bunların aqıbəti yəqin ki Aleksey Germanın filmlərinin aqıbətini yaşayacaqdı.

### **Tanrı - mən**

Viskonti "yeni tanrı"ların qırubundan film çəkərkən, əslində bir çox məsələlərdə elə öz daxili qırubunu hiss edirdi. Burada özünün də mənsub olduğu klassik zadəgan düşüncə tərzini məhv edən bu yeni tanrıların çürükülüyüni göstərmək; yeni tanrıların köhnə tanrılarla müqayisədə qat-qat çirkin, rəzil olduğunu göstərməklə onlardan intiqam almaq cəhdə açıq-aşkar özünü bürüzə verir. Viskonti sanki yüz il əvvələ - kralları, zadəganları gilyotinə göndərən inqilabçılara, kommunarlara müraciətlə deyir ki, baxın, bizləri bəyənməyib devirdiniz, budur, bu da sizlərin taxta çıxardığınız tanrılar. Budur onların iç üzü, budur onların mahiyyəti, rəzaleti, çirkinliyi... Mən əsl Tanrı idim, amma siz mənə bu tanrıçıqlarla əvəzlədiz. İndi isə onların bütün cina-yətləri, axıtdıqları bütün qanlar sizin cəzənizdir...

Lakin bu o demək deyil ki, Viskonti öz "köhnə mədəniyyət"ini ideallaşdırırdı.

Yox, qətiyyən. Əvvəl qeyd etdiyimiz kimi, o, özünün daşıyıcılığı olduğu bu klassik estetik təfəkkürdən də bezmişdi, usanmışdı.

Yeni pisdir, rəzildir. Amma köhnə də təmiz, saf deyildi. Başqa sözlə deşək, köhnə pis idi, təzə ondan da pisdir. Bəs təmizlik, saflıq, əsl gözəllik hardadır? Yalnız süqtədə və ölümde... Yenə dekadans...

Zənnimə, kimlərsə bunu ekzistensializmlə də bağlaya bilər, amma bu yanlış yanaşmadı. "Dekadans ölümü" tamam fərqli bir təzahürdür. Burada mənəvi çıxılmazlıq sadəcə ölümü ən ali həqiqət kimi, xilas yolu kimi qəbul eləməyə götürüb çıxartır. Dekadans xilasın mümkünlüyünü inkar edir. Ona görə də ölümü, qırub-u, süqut-u gözəlləşdirmək, estetikləşdirmək, romantikləşdirmək yolu ilə, daxili stressləri psixi ixtirabları azaltmaq cəhdə özünü göstərir.

Viskontinin bu üslubda çəkdiyi filmlərin demək olar ki, hamısı baş qəhrəmanın məglubiyyəti, süqutu və ölümü ilə nəticələnir. Bunun ən bariz nümunəsi də onun alman trilogiyasıdır. "Lödviq", "Venetsiyada ölüm" və "Tanrıların qırubu" filmləri 20-ci əsr kinosunda dekadans estetizminin ən yüksək sənət nümunələridir.